

## **BIODİZEL ALTERNATİV YANACAQ KİMİ**

**H.M. Əliyeva, H.Ə. Rüstəmova, O.N. Cavadova,**


**R.Ə. Hüseynova, İ.Q. Məmmədov**

*Bakı Dövlət Universiteti*

*alhamida17111@sabah.edu.az*


Məlum olduğu kimi planetimizin ozon dəliyi, istixana effekti, turşu yağışlarının yağması, atmosferin yuxarı qatlarında sənayenin zəhərli qazlarının toplanması, okeanların və torpağın zərərli kimyəvi məhsullar ilə çirkənmesi kimi ekoloji problemləri vardır. Qarşıda duran aktual məsələlərdən biri də bu problemlərin aradan qaldırılma yollarının işlənilib hazırlanmasıdır. Bu ekoloji problemlərin yaranmasında dünya avtomobil parkının da rolü böyükdür. Ona görə də ekoloji təmiz alternativ yanacaqların alınma texnologiyasının işlənilib hazırlanması günümüzün principal məsələsi hesab edilir. Belə texnologiyalardan biri də müxtəlif mənşəli yağı və piylərin kiçik molekul kütülləri spirtlərlə yenidən efirlenməsi ilə biodizelin alınmasıdır.

Dünyada hər il milyon tonlara biodizel istehsal olunur. Lakin xammal, katalizator və istehsal texnologiyalarının baha olması səbəbindən biodiselin qiyməti adı dizedlən çox olaraq qalır. Ədəbiyyatda yeni katalitik sistem və texnologyanın tətbiqi ilə biodizelin səmərəli alınmasına aid çoxsaylı işlər çap olunmaqdadır.



Təqdim olunan iş günəbaxan yağının metanolla yenidən efirlenməsi ilə biodizelin alınması, onun əsasında müxtəlif yanacaq növlərinin hazırlanması və istismar xassələrinin tədqiqinə həsr olunmuşdur.

Biodizelin alınmasında sənaye katalizatoru olan KOH ilə yanaşı, yeni hazırladığımız ion mayesi də sınaqdan keçirilmişdir.



Sintez olunan biodizel əsasında tərifimizdən B20, B50 yanacaq növleri hazırlanmış, Avropa standartlarının tələbi olan setan ədədi, mis lövhənin korroziya davamlılığı, küükürdün miqdarı, özlülüyü, sıxlığı, donma temperaturu kimi istismar parametrləri tədqiq edilmişdir.